



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

III Yazı

Bir millətin öz tarixini bilməsi qədər qüvvətli birlik və amal ola bilməz deyən M.Ə.Rəsulzadəyə görə mədəni millətlərdə tarix, vətən tarixi, millət tarixi ən mühüm dərslerdən biridir: "Vətənin keçmişdə keçirdiyi şanlı günləri və bəşəriyyət aləminə bəxş edə bildiyi səmərəli və faydalı xüsusları həmən tarix dərs kitablarından başlanaraq övladı-vətənin yadına nəqş etdirilir. Vətən və millət əfradı həmən müəyyən bir üsul ilə böyük və bəşəriyyətə, mədəniyyətə dəyərləri xidmətlər yetişdirmiş olan bir nəsl-nəcibə mənsub olduğuna qənaət yetirərək böyüyür. Haradan gəldiyini, tarixdə nələr elədiyini və nə kimi qüvvələrə malik olduğunu biliib, izzəti-nəfsi ilə istiqbala qarşı bir ümidi olaraq yaşayır".¹ Rəsulzadə tarixinin millətin həyatında rolunu ümumiləşdirərək belə bir nəticəyə gəlir: "Tarixi öyrənmək və millət arasında tarix dərsini təmin etmək ittihad və ittiifaqı mövcüb olduğu qədər, bəlkə ondan daha artıq, vüqüati-tarixiyyə özü də millətləri qaynadıb qarışdırın bir amildir. Bu xüsusda başqaları üzərinə hücumlar icra edən təcavüzkar tarixdən çox, başqalarının hücumunu dəf edib də müdafiədə olan tarix faydalıdır".

Millətin formalasmasında adət-ənənələrin roluna gəldikdə, Məhəmməd Əmin Rəsulzadə bunu, milliyyətin birləşməsi və saxlanması səbəblərindən biri kimi dəyərləndirib. Ona görə xalq arasında bəzi lərinin adət-ənənələrə biganə yanaşması, onu "ne kulturu" adlandırb dəyişdirmək istəməsi, xonçaları yokkalarla əvəz etməsi, usağın anasıyla rusca danişması, anasının bundan fərqli olması doğru deyil: "Təsəvvür ediniz dediyim usağın halını: dil açıb anasıyla rusca danişmış. Atası mağazadan gələndə yənə onu rusca dindirmiş: həyətdə yoldaşlarını rus görmüş, onlarla o dildə söhbət etmiş, oyun oynarkən rus oyularını oynamış, məktəbdə dəxi eyni tərbiyəyə tabe olmuş. Bayramlarda yolka bəzəyib ətrafinə da dönüb-dolaşmış, ən axırı da məlumdur ki, daxili Rusiya şəhərlərinin birində ali tərbiyə alıb "obrozovanni" olacaq. Fəqət böylə bir "obrozovanni"dan bizim "neobrozovanni" milət nə gözləyə bilər və o özü istərsə "millətinə" nə

kimi fayda yetirə bilər? Heç ne!".

Beləliklə, Rəsulzadə türkçülük, müasirlik və islamçılıq ideyaları əsasında yeni bir ideyanın – Azərbaycan türkçülüyü və Bütöv Azərbaycanlılığın (Azərbaycan Milli ideyasının) əsasını qoymuşdur. Rəsulzadə sonalar yazdı ki, əsində türkçülük mərkəzli Azərbaycan Milli ideyası Nəsib bəy Yusifbəyli ilə tanışlığının ilk illərində (1914-1915-ci illər) hər ikisində yanmışdı: "Bu ruhi-müştərek Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılımasını təlqin etdiyi bir zamanlarda, mənə də Bakıda "Açıq


mai ideologiyanın bütün sisteminin önce dini islamçılıq sistemindən ümumi türkçülüyə-turancılığa, daha sonra türkçülükdən milli-məhəlli türkçülüyə keçidi başlandı".⁷ Rəsulzadə qeyd edirdi ki, əvvəller türk ziyalıları rus inqilabçıları və rus liberalistləri arasında gedən mübarizədə dolayısıyla iştirak etsələr də,

tıq "Müsavat"ın 1-ci qurultayında (1917, 25-31 oktyabr) milli istiqlali müdafiə edən Rəsulzadə deyirdi ki, milli amal və milli məfkurə olmadan milli istiqlal mümkün deyildir. Beləliklə, istiqlaldan önce "insanlara hürriyyət, milletlərə istiqlal!" şəhəri ilə çıxış edən Rəsulzadənin bu ideyaları "Müsavat"ın yeni progra-

manlarından biri olan Səyavuşun həyatını Azərbaycan Cümhuriyyətinə oxşadan Rəsulzadənin gəldiyi nəticəyə görə, İranla Turan arasında qalan Səyavuşun həyatı Azərbaycan Cümhuriyyətinə həyatına bənzəyir. O, həmin əsərdə yazdı ki, zaman zaman Azərbaycan türkləri öz türk-lüklerini və türk soyundan gəl-

Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cumhurbaşqanı, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti



söz" qəzetəsinə eyni tezisi müdafiə edən bir baş məqalə ("Tutacağımız yol"-F.Ə.) yazmışdır.⁴ M.B.Məhəmmədzadə və H.Baykara hesab edirlər ki, Qafqaz türklərini "Ümətçilik"den "millətçiliy"ə yönəldən, onları əvvəlcə türkçülük, daha sonra Azərbaycan türkçülüyü (Azərbaycan Milli ideyası) ətrafında birleşdirən və "Açıq söz" qəzetində bunu təbliğ edən Rəsulzadə olmuşdur.⁵ H.Baykara onu da yazır ki, ilk dövrlərdə sosial-demokratlar eyni cəbhədə çalışmış M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə C.Əfqanının yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur: "M.Ə.Rəsulzadənin Azərbaycan istiqlalının əlanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvezsizdir".

Rəsulzadənin sayesində, onun öz təbrincə desək, iştir-

sonalar türkçülük ideyasını irəli sürdürlər: "1910-cu ilə ki mi rus liberalizmi ilə rus sotsializmi arasında seçim qoşgası ilə keçən siyasi yaşam bu çağdan etibarən Qafqaz türklərində yeni bir səhifəyə girir, üçüncü müstəqillik bir siyasi düşüncə axını ilə yeni qurum çalışmaları başlayır, bu da milli demokratizm və milli devrim ideologiyasıdır. ...Bu ideologiya birinci olaraq Qafqaz türklərinin siyasi gələcəyini Rusiyadan ayrı düşünmüştür. Bu ün isə türkçülüyündür".

Məhz türkçülük nüvəsində Azərbaycan türklərinin Rusyanın federativ dövləte çevrilməsi nəticəsində milli-məhəlli muxtarlıyyətini (1917-ci ilin mayında Moskvada keçirilən Ümumrusiya Məsələmanlarının I qurultayında),⁹ az sonra da istiqlaliyyətini (N.Yusifbəyli ilə birlidə) irəli sürən M.Ə.Rəsulzadə olmuşdur. Ar-

mında da öz əksini tapmışdı: "gən müvafiq və ən təbii dövlət milli dövlətdir, çünkü milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz".

Onun istiqlal ərefəsində "Azərbaycan" adına müraciət etməsi isə, türkçülün yaxın və uzaq milli hədəfi olan yeni Türk dövlətinin keçmişisi, bu günü və gələcəyi ilə birbaşa bağlı olmuşdur. M.Ə.Rəsulzadə Azərbaycan Milli ideyasını – azərbaycanlılığı nəzərdə tutaraq yazdı: "Bu yolla qafqazlı Türk yazarların və şairlərdən bir çoxunun ayrı-ayrı əsərlərində gizli olsa da, söylədikləri "bağımsızlıq" ideyası I Dünya savaşı illərində bilginlərin başında yaranaraq devrim günlərində siyasi bir çərçivəbişimi girir, daha uyğun bir gündə "bütünlükle bağımsızlıq" çağrışına keçmək yetənəyində bulunan siyasi bir prorqama çevrilir". O hesab etmişdir ki, "Azərbaycan" milli ideyası yalnız türkçülük uğrunda savaş aparan müsavatçıları deyil, sosialistləri, islamçıları və başqalarını da öz ətrafinda birləşdirə bilər. Əsində son hədəfi müstəqil Türk dövləti yaratmaq olan türkçülərin ölkənin "Azərbaycan" adı altında yaranmış siyasi quruluşlarda olması tutalqasından başqa Azərbaycan türklərinin yaşadıqları bir ölkə olduğu üçün buraya "Azərbaycan" deməkdə heç bir sixıntı görülməmişdir. Bu adın yeni Türk Cümhuriyyətinə verilməsindən böyük tutalqa sözsüz bütünlük olmuşdur".

Onun "Azərbaycan" milli ideyası ya da Bütöv Azərbaycanlılığı ideyası ilə bağlı ən mühüm əsərlərdən biri "Əsriyin Səyavuşu"dur. Bu əsər siyasi-fəlsəfi xarakterli olub, Azərbaycan türkçülüğünü ya da azərbaycanlılığın manifestidir. Fars şairi Firdovsinin "Şahname" əsərini bir daha oxuyan və paralel müqayisə apararaq Firdovsinin qəhrə-

diklərindən uzaqlaşaraq "iranlı" kimi özlərini hiss edib, "iranlı" kimi düşünüb yaşasalar da, 13 bu da çox uzun çəkməmiş, yenidən Turana döñüş baş qaldırılmışdır. Ona görə "Turanın mərkəzində Azərbaycan" adlı bir ölkə yaranıb ki, "yeni Turanın açarı" onadır. Yeni Azərbaycan Türk ocağı, əski Türk yurdudur.

Mühacirət dövründə də M.Ə.Rəsulzadənin mədəni-fəlsəfi ərsində "Azərbaycan" milli ideyası, yeni azərbaycanlılığı mühüm yerlərdən birini tutmuşdur. Bu dövrə azərbaycanlılığı "Azərbaycan Cümhuriyyəti" (1923) əsərində elmi delillərlə əsaslandırımağa çalışan M.Ə.Rəsulzadə burada yazdı ki, azərbaycanlılar milliyyət etibarilə türk, müxtəlif adlar daşıyan böyük türk ağacının bir qolu: "Azəri türklərinin hal-hazırda yaşadıqları yerlər min ilə qədim türk xalqı ilə məskun id. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz, Marağa, Ordubəl və sairə kimi vilayətlər və gərək Muğan, Aran, Qarabağ və Qaradağ kimi məməkətlər daim türk elinin məskəni və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər özlərində bir çox türk sülalərinin irili-ufaqlı hökumətlər qurduglarını və illərlə səltənət sürdükərini görmüşlərdir".

Bu əsərində M.Ə.Rəsulzadə bir çox məsələlərlə yanaşı, yeni dövlətə nədən "Azərbaycan" adının verilməsinə də aydınlıq gətirməyə çalışmışdır. Əsində bir Türk dövlətinə "Azərbaycan" adı verilmiş Rəsulzadə və onun silahdarları tərəfdən siyasi-ideoloji bir addım idi. Azərbaycan Cümhuriyyətinin ideoloji Rəsulzadə başda olmaqla yeni dövlətə "Azərbaycan" adını verənlər bunu üç faktorla izah etmişlər: 1) Qacarlar dövlətinin şimal-qərbində məskunlaşmış türklərin yaşadıqları coğrafiya adı Azərbaycandır; 2) Cənubi-şərqi Qafqazda yaşayan türklərlə, Qacarların şimal-qərbində yaşayan türklər dil, din, etnik, mədəni və sosial baxımdan eynidir; 3) Cənubi-şərqi Qafqazda türklərin yaşadıqları coğrafiya da Azərbaycan adını daşımışdır.